



# Yurd üçün çırpınan ürəyin piçiltarı

Bir həqiqətdir ki, söz dünyasında şairlik, yazılılıq iddiasında olmadan bu iddianı ortaya qoyanların bəzilərinin daha tutarlı və həm də oxucu qəlbine yol tapan söz adamları da var. Yeni onlar özüne "şair", "yazıçı" demədən ürəyini, duyğularını şair-yazıcı kimi ortaya qoyub və oxuyanda da, dinləyəndə də həmin iddiası olmayan insanların yaradıcılığına hardasa vurulmaya, könül açmaya bilmirsən. Çünkü həmin ədəbi məhsullar özü səni öz dünyasına çəkir və sən də könüllü şəkildə həmin duyğuların dinləyicisinə, pərestişkarına, bəzən də onu təbliğ edənə çevrilirsən. Bax, bu mənada bizim ədəbi camiədə elə müəlliflər var ki, onlar bir-iki şeirlə və yaxud kitabla oxucu yaddaşında iz buraxır. Aylar, illər keçəndə də o yaddaş kartı hansısa bir sözün, hansısa bir fikrin və yaxud ismin təsiri ilə oyanır və sən yaddaşında olan poetik nümunənin tekrar izine düşürsən, təkrar onu arayıb oxuyursan. Məhz bu mənada mən hələ neçə illər önce (2010) qələm və ruh dostum çox dəyərli və unudulmaz ustad yazarıımız Hidayət Elvüsalın mənə bağışlaşlığı bir kitab barəsində oxucu duyğularımı qələmə almışdım. Həmin kitabıñ ön sözündə yazılmışdı ki, "Cavid Qəmbər oğlunun poetik duyğuları ləpələnən dağalar kimi gah sahilə can atır, gah da qəmlər ümmanında boğulan kimsəsi zənzəyir". Mən elə məhz damarında fəlsəfə və məntiq olan fikrin işığında sonralar oxucuların çox gözəl tanıldığı, sevdiyi və dəyər verdiyi, mənim üçün isə xüsusi və əvəzsiz olan böyük qardaşım və dostum Adil Cəmilin redaktoru olduğu "Ömür pille-pilledir" kitabını oxudum. Oxuyanda da müəllifin fikirləri ilə birmənalı şəkildə razılaşmışdım. Ona görə də tərəddüb etmədən ürəyimdə baş qaldıran, yeni həmin kitabın mənde oyatdığı hissələri yazıya əvvirdim...

Bunu ona görə xatırladıram ki, sonuncu istirahət günü adətim üzrə arxivimlə həmsöhbət idim. Köhnə yazıları, eləcə də yarımcıqları, əlyazmalarım arasında bir növ səyahətdə idim.

Bələ bir vaxtda həmin yazı diqqətimi çəkdi və o diqqət də məni yenidən "Ömür pille-pilledir" kitabına apardı. Necə deyərlər, köhnə tanışımıla yeni görüşüm baş tutdu. Bu dəfə artıq azad Kəlbəcərin efirdən, ekrandan, metbuatdan görüb izlədiyim, oxuduğum bugünkü ovqatının işığında oxudum həmin şeirləri. Həqiqətən müdriklər doğru deyib ki, ovqat hər şeyə öz təsirini göstərə bilir. Çünkü 2010-cu il-dən keçən 14 il ərzində mən bu şeirlərin yeni mənzərəsi ilə qarşılaşdım. Həyatın reallığı və bir də poetik fikrin güne təsiri məndə bələ bir assosiasiya yaratdı ki, sözün gücü danılmazdır.

Görünür elə buna görə sözü xəncərlə müqayisə edib bərabər tutublar. Yeni kəsərinə, gücünə görə...

Kitabın müəllifi olan Cavid Qəmbər oğlu nəfis şəkildə oxucu qarşısına çıxardığı şeirlərini hamısında özəl duyğularını, həyata özəl baxışını, Kəlbəcərə özəl sevgisini qələmə alıb.

Mənim artıq dəqiqlişdirdiyim fikrimə görə bu şeirlərdəki mənzərə yaddaşın oxucuya təqdimatıldı. Yeni müəllif Kəlbəcərdən özü ilə o şeirlərin yarandığı günə qədər neyi getirmişdi, hamısını misralayıb. Ona görə də şeirlər adamın ruhunu oxşayır və səni özü ilə bərabər gəzdirdir o yaddaş dünyasında. Şair yazır ki:

Getmişdik dağlara, gülüm, dağların  
Sən adlı bəzəyi, çıçayı çatır.  
Sənsiz dəyişibdi bu dünya tamın,  
Nə yeyib-içdiksə, ürəyə yatır.

Yoxdu o təravət, yoxdu o nəfəs,  
Yoxdu gözəlliyyə vurulan həvəs,  
Sənsiz bu gözəllik qəfəsdi, qəfəs,  
Fəryadım, harayım kimsəyə çatır.

Dəyişib dünyanın dönümü, gülüm,  
Bu ağlar talenin yönümü, gülüm?  
Apardin ömrümü-günümü, gülüm,  
Əllərim boş qalıb, heç nəyə çatır,  
Sənsiz bu gözəllik ürəyə yatır.

Şeiri oxuduqca diqqətli oxucu dərhal həsrəti, nisgili və bir də həzin bir etirafı anindaca hissədir. Müəllifin fikirlərinin səmimiliyi təkcə seçilən sözlərin özündə deyil, həm də bütövlükdə bu şeirin yaratdığı mənzərədir. Müəllif az qala oxucu ilə danişir və həmin münasibətin özünün də damarında bir göynərti olduğunu, bir ağrı, acı daşındığını sanki piçildiyir, sanki göstərir. Bax, bu da bizim hər birimizin könlüne yatmayan, ruhumuzu oxşamayan, amma yaxamızı buraxmayan, bizimlə

heyrətə salacaq rəsm əsəridir. Onu ancaq qarşısında dayanıb seyr etdikcə hisslərə qapılmaq, xəyalə dalmaq və yalnız ürəyində "sevirəm... sevirəm" deməkdən başqa o anda ağlıma heç nə gelmir. Bax, ele yazımın əvvəlində söylədiyim fikre burda təkrar qayıdır. Ele iddialı söz qoşanlar, qaralama edənlər var ki, onların bütün külliyyatı bu misra qarşısında, bu şeir özündə, zənnimcə, heç nədən də o yandadır.

Mən sizə təqdim etdiyim kitabdan getirdiyim bu sitatlarla bir gerçəyi də ifadə etmək istəyirəm. O da nəsildən, gəndən gələn bir nüansdır. Yeni şəcərə həm də nələrisə, hansısa əlamətlərisə, duyğularisa özü ilə daşıyır, bir-birinə öltürür. Bu mənada bərəsində yazdırılmış kitabın müəllifi Dədə Şəmşir ocağının temsilçisidir və az-çox saz, söz bilgisi olan hər kəs həmin ocağın keçdiyi yoluñ sözə-sənətə verdiyi töhfəni yəqin ki, bilir. Deməli, Cavid Qəmbər oğlu da özünün qanında, ruhunda olan həmin o söz qoşmaq, yaratmaq, yazmaq iksirini öz qələmi ilə oxucu qarşısına çıxarmaq üçün bir İlahi istəyin, İlahi tapşırığın, bir vəhiyin ona təsirini gerçəkləşdirir. Yeni mənə görə bu kitabda şeirlər və bütövlükə müəllifin digər duyğu yarpaqları həmin ocağın yaşam haqqıdır. Bu haqq vəhylə gelir. Və Cavid Qəmbər oğlu da sadəcə onu poetik nümunəyə çevirir. O nümunələr də şair qələmində toxunan söz xalisidi, naxışları yerində, ilməri yerində:

Qayalar açılmaz qıflıband kimi,  
Hər daşında bir sərr yatrı dağları.  
Baxırsan ki, başı qarla örtülüb,  
Duruşunda fikir yatrı dağları.

Hərdən hikkədədi, hərdən imanda,  
Zirvəsi dayanar hey asimanda,  
Düzdə cöylan edən çən də, duman da,  
Ətəyində çökür, yatrı dağları.

Yaz ayları gözəl olur növrəgi,  
Zirvəsində buluddandı papağı.  
Qucağında çox sevimli qonağı,  
Köksü üstə Şəmşir yatrı dağları.



ciyin-ciyinə gəzib dolaşan duyğuların bədii təqdimatı, şeir formatı. Ona görə də dərhal təsir göstərməyə başlayır. Həmin o təsir gücü şeir oxunub başa çatandan sonra da oxucudan ayrılib getmir. Çünkü bu bir auradı. Onun da adı gerçəklilik və insani hissələrin o gerçəklilikdə boy göstərməsidi. Necə ki, ağaclar puçurlayıb, tumurcuqların dodaqları qaçırb. Bax, eynen həmin mənzərə yada düşür. O mənzərəni duyğusal bəndələr dərhal görür, seyr edir və öz ruhunu da cılalıyar. Belə olan məqamda şairin başqa bir şeiri açılmış gül kimini öz etrinə təqdim edir:

Səni vəsf etməsə, səni, sevgilim,  
Əlimdə tutduğum qələm yaziqdi.  
Axar sularını leysan eyləyən,  
Kirpiyin altında didəm yaziqdi.

Dəyibən xətrimə, getmə dərinə,  
Məni mehman eylə qələbin evinə,  
Gəzsən köksüm üstə yüz il də yenə,  
Demərem bir daha sinəm yaziqdi.

Ananın sözündən talandı vallah,  
Damarda qanım da bulandı vallah.  
Sevənlər sözümə inandı vallah,  
Sevilən xoşbəxtdi, sevən yaziqdi.

Yəqin ki, bu şeiri oxuduqca siz də hansısa hissələrə baş-باşa qalırsınız, siz də şairin duyğularının nə qədər həzin və həm də inandırıcı bir şəkildə təsir etmək gücünü hiss edirsiniz. Çünkü həqiqi sevən lap obrazlı desəm, Məcnun olan öz Leylisinə, öz sevdiyinə məhz bu cür qəlbini aça bilər, məhz bu cür deye bilər ki, səni vəsf etməyən qələm yaziqdi. Və ya-xud sinəmin üstündən yüz il də gəzəsən, bunu özü üçün xoşbəxtlik saymanın sine yaziqdi. Ən pik, ən şah məqam isə gəlin etiraf edək ki, şairin son misrasıdı. Yeni "Sevilən xoşbəxtdi, sevən yaziqdi".

Zənnimcə, bu misralar və bütövlükdə şeir hem də tablodur. Ən mahir bir rəssamın, ən şöhrətli bir təsviri sənet sahibinin hər kəsi

Yazımın sonunda təqdim etdiyim bu şeir mənim üçün 30 il həsrətini çəkdiyim kəndim, Ərgünəş dağının, Kirs dağının sanki mənə doğru əl uzadan, məni çağırın səsi idi. Və mən o səsi eşidə-eşidə yalnız yaşadığım vətəndə vətənsizliyi dözmələ ovutmağa çalışırdım. Daxilən ona qovuşacağım günde inansımda, amma bu inam hardasa bir az dumanlı kimini görünürdü mənə. Çünkü itirdiklərimiz dağlar idi. Sözün həqiqi mənasında ucalıq idi. Ona görə də dönüşün, qayıdışın nə qədər çətin olacağını anlayırdım. Amma dağların qurduğu və sinəmdə qövr edən dağlar bir an da olsun məni öz təsir gücündən, təsir dairesindən və bir də içimdəki yurd sevgisindən uzaq düşməyə qoymurdu. Bu, qarşılıqlı bir həsrət idi. Dağlar bizə, biz də dağlara qovuşmağa can atırdıq. Həm də orda bizi gözləyən, nigaran ruhlar, orda torpaq naməsə şəhid olan igidlərin qanı, izi, nəfəsi, bir sözə, paralanmış Azərbaycan gözləyirdi. Ora qayıtmağın yolu Zəfərdən keçirdi. Bunu da 44 gündə Ali Baş Komandanın əmrini yerinə yetirən Azərbaycan əsgəri bacardı. Və heç də təsadüfi seçmədiyim bu şeirdəki bədii fikir həm də həqiqi bir istəyin özü kimi o Zəfərə gedən yolda nələr üçün, kimlər üçün sualının cavabı oldu. Axı o dağlar Vətəndi. O dağlar yurd yerimizdi, evimiz, ocağımızdı! Və bir də o dağlarda Dədə Şəmşir, eləcə də neçə-neçə dəyəriliyimiz, aydınlarımız, igidlərimiz yatır.

Mən şeirin bütün çalarlarını duymağı, hiss etməyi oxucunun ixtiyarına buraxıram. Sadəcə bir məqamı diqqətə çatdırıram ki, bu qoşmada sözün həqiqi mənasında dağların vurğunu olan bir ürəyin çırpıntıları açıq-aşkar eşidilir. Var olsun o ürək!

